

Uydurma erməni soyqırımı havadarlarının yaddaş zəifliyi

Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Həmçinin dövlətçilik ənənələri olan, elm, mədəniyyət və demokratiya keçmişinə (irsinə) malik ölkədir. Amma Fransa uzaq olmayan keçmişdə Əlcəzairdə, ümumən, Afrika qitəsində soyqırımı aktları törədib. Rəsmi Paris Türkiyəni soyqırımı törətməkdə ittihad edib, Fransa ərazisində saxta “erməni soyqırımı”nı inkar edənlər üçün cinayət məsuliyyəti müyyəyenləşdirib.



Fransa ATƏT-in Minsk qrupunun həmsərdi kimi öz mandat – missiyasına uyğun gəlməyən şəkildə, birtərəfli qaydada və davamlı olaraq Ermənistani müdafiə edib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutan BMT qətnamələrinin icrasına deyil, əksinə, ermənilərin Qarabağda möhkəmlənməsinə çalışıb. Özünün qoşulduğu beynəlxalq öhdəliklərə, üzərinə düşən məsuliyyətə uyğun gəlməyən tərzdə iki standartlar tətbiq edərək, dini, milli, irqi ayrı-seçkilik edib. Konkret olaraq, 44 günlük Vətən müharibəsi vaxtı və müharibədən sonra qondarma “DQR”-i tanımaq məqsədilə qanunverici orqanda müzakirə və hökumətə tövsiyə qərarı qəbul edilib və s.

Fransız dövləti və cəmiyyəti, çox təəssüf ki, uzun müddətdir, şəri xeyirdən üstün tutmaqdadır... Fransanın bir çox yüksək vəzifeli rəsmiləri bu gün şəri təmsil, tərənnüm və təsbit etməklə, öz klassiklərinə, mədəniyyət və incəsənət ənənələrinə xəyanət edir. İşin mənəvi tərəfi öz yerində, bu dövlət üzərinə götürdüyü siyasi, hüquqi məsuliyyətə hörmətsizlik edir.

Fransa hökuməti və parlamentinin bir sıra üzvlərinin 44 günlük müharibə vaxtı nümayiş etdirdiyi ədalətsiz mövqə Fransa – Azərbaycan münasibətlərinə ağır zərba vurub. Fransa Senatının, Fransa Milli Assambleyasının Azərbaycanın suveren ərazisi olan Dağılıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarlar

bağışlanmazdır. Paris rəhbərliyi heç olmazsa, mühəribə bitdikdən sonra sülhə xidmət edən çağırış və davranışlar etsəydi, münasibətlərimizin yaxın gələcəkdə istileşəcəyinə müyyəyen ümidi yaranardı. Başqa sözlə, bu, bir güvən təzələməsi sayıyla bilərdi. Lakin onlar öz hərəkətləri ilə həm Fransa – Azərbaycan münasibətlərinə, həm də Azərbaycan – Ermənistən arasında dayanıqlı sülh, təhlükəsizlik və sabitlik düsturunun müyyəyenləşdirilməsinə dəbdəl ciddi zərbələr vurmaqdadırlar.

Sual olunur: Fransanın yüksək vəzifəli şəxsləri nə üçün bir dəfə də olsun, işğaldan azad edilmiş ərazilərdəki erməni vandallıqlarını görmək, həqiqətin gözünün içində dik baxmaq istəmirlər? Azərbaycana məxsus mədəni, tarixi, dini abidələrin məhv edilməsi mədəni Fransanı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən və ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan dövləti niyə narahat etmir? Əksinə, heç bir fakta əsaslanmadan Dağılıq Qarabağda erməni mədəni irlisinin guya dağıdıldığı iddiası ilə çıxış edir?

Fransa senatının sədri Jerar Larşenin bu günlərdə “Artsax”da “erməni mədəniyyəti”nin izlərinin silinməsi və mövcud olmayan qondarma rejimin tanınması ilə bağlı İrəvandakı açıqlamalarını qəbul etmək, sadəcə, mümkün deyil. Bu, ya dövlət ciddiyətindən xəbərsizliyin, ya da fransız dövlətinin ciddi-cəhdə bizə ədalətsiz qərar qəbul

etdirmə niyyətinin əlamətidir. Hər iki halda cavab aydır. Əger Fransa separatçıları, terrorçuları, işgalçılari belə çox istəyirse, buyursun, özünü böyük ərazisindən bir hissəni ermənilərin ikinci dövləti üçün ayırsın. Tarixdəki ilk erməni dövləti 102 il önce bizim torpaqlarda qurulub, ikinci erməni dövləti qurulmalıdır, elə ən yaxşı yer Fransa əraziləri, məsələn, Marsel çevrəsi sayıla bilər. Gələcəkdə Fransa ilə ikinci erməni dövlətinin arasında hər hansı bir münəqşə çıxarsa, o zaman biz Fransadan fərqli olaraq ədalətli mövqə tutmağa söz veririk.

Fransadan ədalətli mövqə gözləmek Azərbaycanın haqqıdır. Jerar Larşə öz açıqlamalarında həm Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, həmsədrlerin işinə impuls verilməsinə çağırış edir, həm də açıq-aşkar anti-sülh, anti-azərbaycan, anti-türk, anti-islam mövqə nümayiş etdirir. Fransa rəsmilərinin açıqlamaları bu ölkənin Azərbaycan və Ermənistən arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olduğuna dair çox ciddi şübhələr yaradır.

Bəlkə Fransa ötən müddətdə bir dəfə də olsa, I Qarabağ mühəribəsində əsir və girov götürülmüş günahsız azərbaycanlıların taleyi ilə maraqlanıb? Bəs necə olur ki, Azərbaycan, Rusiya və Ermənistən rehbərlərinin üçtərəfli bəyanatından sonra Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı “tələb”lə çıxış edir? Bu tələbin hansı hüquqi, mənəvi-əxlaqi əsası var? Yoxsa, Fransa minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistəndən bir tələb edib, bizim xəbərimiz olmayıb? Suallar çoxdur. Ancaq bu sualları Fransanın hansı rəsmisine ünvanlayaqlaşır...

**Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri**